

YADDAS

Qarakənd faciəsindən 23 il ötür

1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmenistan, Rusiya və Ermanistan nümayəndələrinin görüşü keçirildi. Səbəb bunda iddi ki, Dağlıq Qarabağ ərazisində müharibə gedirdi və hansı xalqın (azərbaycanlı yoxsa ermənilərin) sixisdirildiği məlum deyildi. Bu səbəbdən də onlar razılaşdırıldı ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiye getsinlər. Onlar əvvəlcə Ağdamə üz tutdular və bir neçə saat sonra onlar Xocavənd istiqaməti ilə birbaşa Xankəndiye helikopterlər getdilər. Helikopter Xocavəndin Qarakənd kəndi səməsində olan zaman vuruldu.

20 Noyabr faciəsi nəticəsində Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmet Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov; tanınmış qələm sahibləri Osman Mirzəyev, Ali Mustafayev və bir çox dövlət məmurları helak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbeli məmurları ilə birge onlar da helikopterde olublar. Qəzanın baş vermesini araşdırmaq üçün

Sonradan aparılan araşdırılmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb. 50 kəlibrili, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Kongresində adı hallanan bu silah həm de kütłəvi qırğını silahları cərgesində gedir. Bu silah hədəfə deyərken ilkin olaraq güclü yanğın töredir. Buna "nüvə yanğını" deyirlər. Bu yanığının yayılma zərbəsindən obyekti qalıqları merkezdən 500-600 metr kənarə atılır.

Həmin faciəde helak olanları bir daha xatırlayaq:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayılov oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vəqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Veli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirza Hüseyn oğlu Mirzəyev - Prezident Aparatının şöbə müdürü
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini

20 Noyabr 1991-ci il



Xankəndidə yerleşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovnik (bu rütbə ona cinayət işindən sonra verildi). Lazutkinə qarşı 248-ci maddə ilə (Uçuşun düzgün idarə olunmaması və insan tələfati) cinayət işi açıldı. 1991-ci il noyabrın 24-də İrəvan televiziyanın xəbərlər programına müsahibə verən prokuror İ.Lazutkin iddi edir ki, helak olan azərbaycanlılara ilkin yardımçı guya "...ermənilər göstərib...". Polkovnik bu terror aktının adı bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusunu" da elinə keçirən polkovnik oldu. Belə bir məlumat da yadı ki, "qara qutu" "istidən" və yanğından", "partlayışdan" sıradan çıxıb, əriyib. Prokuror İ.Lazutkin hamını aldadırdı. Onun ażılması və sıradan çıxmazı üçün 3.800 dərəcə istilik lazımdı. Hadisədən bir neçə gün keçəndən sonra heqiqəti bilmək üçün helikopterdəki qara qutun Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan inidin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir.

Ermənilər qəzanın səbəbini dumanlı havada helikopterin qayalara çırılmasına kimi göstərdilər. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmamaq və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bize bir neçə il lazımdı. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var. İndiye qədər hele də melum deyil ki, niye içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçaq Mi-8-i silahlı mühafizə helikopteri müşayiət etmirdi? Niye onların hamisi bir helikopterde iddi - sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkin təhlükəsizlik qaydalarına ziddir.

- İgor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər idarəesinin rəisi
- Sergey Semyonoviç Ivanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fəvqələdə vəziyyət rayonunun komendantı
- Sanal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Ali Mustafa oğlu Mustafayev - AzTV-nin telejurnalisti
- Arif İsmayılov oğlu Hüseynzadə - AzTV-də işçisi
- Fəxrəddin İbrahim oğlu Şahbazov - AzTV-nin video-operatoru
- Vyacheslav Vladimiroviç Kotov - helikopter heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - helikopter heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - helikopter heyətinin üzvü.

O dövrde ölkədə yalnız Azərbaycan Televiziyası fealiyyət göstərirdi. Elə həmin hadisədə də baş verənləri xalq çatdırmaq üçün heyətə üç əməkdaş cəlb olunmuşdu. Ali Mustafayev, Fəxrəddin Şahbazov və Arif Hüseynzadə xidməti vezifelerini yerine yetirən zaman helak olmuşdular. 20 Noyabr günü helak olanlar hər il Azərbaycan Televiziyasında ehtiramla yad olunur.